

AMARANT QİYMƏTLİ ƏRZAQ VƏ YEM BİTKİSİDİR

S.C.ƏLİYEVA
AKTN Əkinçilik ET İnstitutu

Amarant heyvanlar üçün əla yem növüdür. Bu bitki yüksək məhsuldarlığı, qidalılığı və yemlik keyfiyyətinə görə digər yem bitkilərindən fərqlənir. Məqalədə qarşıya qoyulan əsas məqsəd, respublikada keyfiyyətli yem bazasının yaradılmasında amarant bitkisindən geniş və səmərəli istifadə edilməsidir.

Açar sözlər: amarant, yem, ərzaq, məhsul, keyfiyyət

Heyvandarlıq məhsullarının yüksəldilməsində elmin karşısına başlıca problemlərdən biri düzgün təyin edilməsi, onların yem rasionlarının hazırlanması və çeşidli yemlərlə yemləndirilməsinin təşkilidir. Son zamanlar təsərrüfatlarda bu sahəyə diqqət zəifləmişdir. Belə ki, heyvanlar məhsuldarlıq göstəricilərinə, növünə görə yem rasionları ilə yemləndirilmir, yem rasionlarında heyvanların qida maddələrinə olan təlabatı nəzərə alınmir və heyvanlar əsasən qaba yemlərlə yemləndirilir ki, bu da onların məhsuldarlığına mənfi təsir göstərir.

Mal-qaranın düzgün yemləndirilməsi onların təlabatını ödəyə biləcək qadər qida maddələri ilə zəngin müxtəlif çeşidli yemlərlə təmin olunması heyvan orqanizminin normal inkişafı ilə birlikdə, yüksək keyfiyyətli heyvandarlıq məhsulları, həm də iri və sağlam balaların alınması deməkdir. Heyvandarlıqdan daha çox məhsul almaq üçün onların bütün qida maddələrinə-proteinə, karbohidratlara, mineral maddələrə, vitaminlərə olan təlabatı tam ödənilməlidir [1].

Tədarük edilən yemlər hər şeydən əvvəl təkcə kəmiyyətinə görə deyil, həm də keyfiyyətinə, qidalılıq dəyərinə görə qiymətləndirilməlidir.

Heyvanların yüksək qidalı yemlərlə təmin ediləməsi yem istehsal sahəsində vacib məsələlərdən biridir və yemlərin hazırlanması və saxlanmasında müasir mütərəqqi texnologiyaların geniş tətbiqini tələb edir.

Heyvandarlığın inkişaf etdirilməsi, onun məhsuldarlığının artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında başlıca şərt mal-qaranın qida maddələr ilə zəngin olan yem payları və yem rasionları ilə yemləndirilməsidir [5].

Amarantın xalq təsərrüfatında əhəmiyyəti. Belə ərzaq və yem bitkilərindən biri hələ qədim zamanlardan məlum olan amarant bitkisidir.

Amarant bir ərzaq bitkisi kimi hələ 8 min il bundan əvvəl Mərkəzi Amerika və Meksikada məlum-

dur. Cənubi Amerikanın mərkəzi və şimal hissəsində xalq təsərrüfatında amarantın rolu böyük olmuşdur.

Mütəxəssislər tərəfindən amarantın müalicəvi əhəmiyyəti insanların, xüsusəndə körpə uşaqlar üçün bir qida kimi istifadəsi geniş öyrənilmişdir. Qeyd etmək lazımdır ki, çörək bişirmək üçün amarantın dəni gözəl xüsusiyyətə malikdir. O, bu sahədə bərk bugdadən heç də geri qalmır. Ondan hazırlanan çörək uzun müddət boyatumur, qurumur. Özünün yaxşı xüsusiyyətinə görə amarant soyadan, düyüdən və qarğıdalıdan hazırlanmış məhsullardan üstün olur [1].

Amarant quraqlığa davamlı bitkidir. Belə ki, amarantın yaşıl kütləsi və dəni keyfiyyətinə, tərkibindəki qida maddələrin miqdarına görə digər yemlərdən üstündür.

Amarant heyvanlar üçün əla yem növüdür. Amarantın yaşıl kütləsindən heyvanlar üçün dənəvər yem, birket, zülal pastası, ot zərdabı və s. hazırlanır. Belə yem əlavələri adı yemlərə qarışdırılaraq heyvanlara verilir. Amarantın dənindən broyler istiqamətli quşların kökəldilməsində də istifadə olunur.

Amarantın qarğıdalı və digər taxıl fasiləsi bitkiləri qarışığı ilə hazırlanmış silos, protein tərkibinə görə balanslaşdırılmış yem sayılır. Belə yem heyvanlar tərəfindən iştahla yeyilir. Məhsuldarlığı artır, məhsulun keyfiyyəti yaxşılaşır. Ümumiyyətlə amarantın yaşıl kütləsi və dəni mal-qara və quşlar üçün əvəzedilməz yem sayılır.

Amarant yüksək məhsuldarlığı və əla keyfiyyətinə görə mövcud olan digər yem və ərzaq bitkilərindən fərqlənir.

Ədəbiyyat məlumatlarına görə amarantın növündən və becərilmə şəraitindən asılı olaraq hektardan 550 sentnerdən 1500 sentnerdək yaşıl kütlə məhsulu almaq olur. Amarant üçün hektardan 1000 sentner yaşıl kütlə sabit məhsul hesab edilir. Amarant yüksək dən məhsuldarlığı ilə fərqlənir. Əlverişsiz şəraitdə belə hər hektardan 20 sentner dən məhsulu olmaq olur. Əlverişli şəraitdə isə bundan 2-3 və bəzi hallarda isə 4 dəfə çox məhsul götürülür [3].

Amarantın üstün cəhətlərindən biri də onun yaşılı kütlösinin və toxumunun protein və mineral maddələrlə zəngin olmasıdır. Amarant dərinin 1 kiloqrəmında orta hesabla 185 q əvəz olunmayan amin turşuları vardır.

Australiya alımlarının məlumatlarına görə C vitamini, makro və mikroelementlərə zənginliyinə görə dünyada amaranta oxşar ikinci bitki yoxdur.

Təcrübənin metodu və yeri. Amarant bitkisinin yüksək məhsuldarlığını, insan və heyvan orqanizminin həyat fəaliyyəti üçün lazımlı bütün qida maddələri ilə zənginliyi onun qarğıdalı, amarant və yonca bitkilərinin yüksək yemlik keyfiyyətini nəzərə alaraq 2012-2014 cü illərdə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəməncilik və Otlqlar İnstitutunun ərazisində bu bitkilər əkilmış və laboratoriya şəraitində siloslaşdırılmışdır. Silosluq kütłələr lazımı faza-larda biçilmiş, nəmliliyə uyğun olaraq doğranmışdır.

2 aydan sonra siloslar açılmış və keyfiyyət göstəriciləri öyrənilmişdir. Silosun keyfiyyət göstəriciləri 2 üsulla orqanozeptik və kimyəvi analizlər üsulu ilə öyrənilmişdir. Təsərrüfat göstəricilərinə görə silosun turşuluq dərəcəsi pH (Viqner üsulu ilə) və bal sistemi ilə rəngi, qoxusu (orqanozeptik üsulla) təyin edilmişdir. Müxtəlif bitki qarışıqlarından kombinə edilmiş silosun hazırlanması texnologiyası işi üzrə 2012-2014 cü illərdə aparılan elmi-tədqiqat işlərinin yekun keyfiyyət göstəriciləri 1 sayılı cədvəldə göstərilmişdir. Silos kütlösinin keyfiyyət göstəricilərini öyrənmək üçün yem nümunəsinin tərkibində ümumi və hiqroskopik nəmlik, quru maddə, xam protein (Keldal üsulu ilə), xam yağ (ekstraksiya etməklə), xam selluloza (Gennenberq və Ştoman üsulu ilə), xam kül (Mufel peçində), AEM hesablama yolu ilə və karotin (vitamin A) kalorimetrik üsulla təyin edilmişdir.

variantda xam protein 13,11%, xam yağ 3,75%, xam selluloza 19,71%, xam kül 9,20%, AEM 54,23% olmuşdur. Digər kombinə edilmiş kütłələrdə bu göstəricilər 13,04 və 12,17%; 3,40 və 2,94; 19,54 və 19,68; 8,07 və 9,07; 55,95 və 56,14% olmuşdur.

İnsanın üçün ərzəq və heyvanlar üçün yem bitkisi kimi əhəmiyyətini nəzərə alıb, BMT alım və mütəxəssisləri onu XXI əsrin ən vacib kənd təsərrüfatı bitkisi olduğunu elan etmişlər.

Amarant sözü iki yunan sözündən ibarət olub, ölməz və unudulmaz deməkdir.

Amarantın bioloji xüsusiyyətləri. Amarant birillik bitki olub toxum vasitəsilə çoxalır. Gövdəsi düz, yoğun, saxəli və çoxyarpaqlı olur. Gövdəsi narınca və qırmızı rəngli süpürgələr əmələ gətirir. Yarpaqları yaşıl və parlaq qırmızı rəngli, boyu 1,7 metrdən 2,5 metrədək olur. Toxumları qara rəngdə xırda dairəvi olur. 1000 ədəd dərin kütlesi 0,56-0,60 qrama çatır. Bir bitkidə 100 min və daha çox toxum olur.

Toxumları torpaqda 7-8⁰ hərarət olduqda cürcür. Amarant isti və işıq sevən bitkidir. Onun inkişaf üçün ən əlverişli istilik 30-35⁰C hesab edilir.

Amarantın güclü kök sistemi, bitkinin yayın istiliyinin normal keçirməsinə imkan verir. Temperaturdan, işıqdan, nəmlikdən və torpaqdan asılı olaraq amarantın vegetasiya müddəti 100 gündən 150 günə kimi davam edir. Toxumun tam yetişməsi sentyabr, oktyabr aylarında başa çatır [1].

Amarantın toxumları xırda olduğundan hər hektar norması müxtəlif olur. Toxum üçün becərildikdə hektara 1-2 kq, yaşıl yem üçün becərildikdə isə 2,5-3,0 kq olmaqla 1,5-2,0 sm dərinliyə basdırılmalıdır. Əkindən əvvəl toxumlar laboratoriya şəraitində cürcədir və onun cürcəmə qabiliyyəti təyin edilir. Optimal şəraitdə səpindən 5-7 gün sonra toxumlar cürcəti verir. Toxumluq sahələrdə 1 metrdə 3-4, silos və yaşıl yem üçün istifadə edildikdə isə 4-5 bitki saxlanılmalıdır.

Vegetasiya
müddətində amarant bitkisi 3-4 dəfə suvarılmalıdır.

Amarantın keyfiyyət göstəriciləri. Məlumdur ki, hər bir bitkinin keyfiyyəti və ümumi qidalılıq dəyəri onun inkişaf fasasından, çalım müddətindən və digər amillərdən asılı olaraq dəyişir. Bitkinin növündən asılı olaraq o, inkişaf etdiğən tərkibində proteinin, yağın, mineral maddələrin və karotinin (provitamin A) miqdarı

Müxtəlif yem bitkilərindən hazırlamış silos kütlösinin 3 illik orta keyfiyyət göstəriciləri

Bitkinin adı	Ümumi nəmlik %-la	Quru maddə %-la	Mütlaq quru maddədə, %-la					Karotin mq
			Xam protein	Xam yağ	Xam selluloza	Xam kül	AEM	
Qarğıdalı 25% + yonca 25%-amarant 25%+ qamış 25%	76,31	23,69	12,17	2,94	19,68	9,07	56,14	28
Qarğıdalı 30% + yonca 30%-amarant 30%+ qamış 10%	75,11	24,89	13,04	3,4	19,54	8,07	55,95	31,98
Qarğıdalı 35% + yonca 25%-amarant 30%+ qamış 10%	75,15	24,85	13,11	3,75	19,71	9,20	54,23	33,07
Qarğıdalı 35% + yonca 30%-amarant 25%+ qamış 10%	78,03	21,97	12,33	2,61	21,35	9,12	54,59	29,02

Nəticələr. Cədvəldəki rəqəmlərdən aydın olur ki, kimyəvi tərkibinə görə ən yaxşı göstərici qarğıdalı 35%-yonca 25%-amarant 30%+ qamış 10% olan variantda müşahidə olunur. Bu

fazasından, çalım müddətindən və digər amillərdən asılı olaraq dəyişir. Bitkinin növündən asılı olaraq o, inkişaf etdiğən tərkibində proteinin, yağın, mineral maddələrin və karotinin (provitamin A) miqdarı

azalır ve eksinə sellüozanın miqdarı artır. Neticədə yemin qidalılıq dəyəri aşağı düşür [4].

Tədqiqatların nəticəsi göstərmişdir ki, Gəncə-Qazax və Şirvan bölgələri şəraitində becərilən amaran bitkisinin hər hektarından 400-750 sentner yaşıl kütla və 15-20 sentner toxum (dən) məhsulu götürmək olur. Öyrənilmişdir ki, yaz səpinqlərində amaranın yüksək yaşılı kütłə məhsulu onun aprelin üçüncü və mayın birinci on günlüyündə (hektara 2 kq

Cədvəl 2

Amarant bitkisinin inkişaf fazalarından asılı olaraq keyfiyyət göstəriciləri

Bitkinin adı	Fenoloji mərhələ	İlk nəmlik	Quru maddə	Mütəqə quru maddə, %-la				Karoitin mq
				Xam protein	Xam yağ	Xam sellüloza	Xam kül	
Amarant	Toxum	-	--	14,46	5,46	6,0	8,0	2,95
Amarant	Çiçəkləmə	70,74	29,26	14,31	4,57	12,0	10,0	24
Amarant	Mum yetişmə	78,40	21,60	11,50	4,41	13,0	9,1	23
Amarant	Toxum amələ gəlmə	67,48	25,36	9,59	3,89	16,5	15,5	22

Müxtəlif fazalarda çalınmış amaranṭın və onun ayrı-ayrı hissələrinin ümumi qidalılıq dəyəri eyni dərəcədə olmur. Süpürgələrin əmələ gəlmə fazasında onun 1 kq quru maddəsinin ümumi qidalılıq dəyəri 0,87 yem vahidinə, toxumların mum yetişkənliyi dövründə 0,9 və toxumları yiğildiqlən sonra qalan kütlösinin qidalılıq dəyəri 0,79 yem vahidinə bərabər olur. Bitkinin ən qidalı hissəsi onun toxumudur. Toxumun 1 kq quru maddəsi 1,16 yem vahidinə bərabər olur. Fazalar üzrə amaranṭın tərkibində toplanan həzmə gedən proteinin də miqdarı müxtəlif olur. Məsələn, süpürgələrin əmələ gəlmə fazasında bitkinin 1 kq quru maddəsində 123,2 q həzm olunan protein olduğu halda çiçəkləmə fazasında 119,5, toxumların mum yetişmə fazasında 129,4, toxumunda isə 142,8 q həzmə gedən protein olur.

Vaxtı ilə respublikanın müxtəlif təbii iqlim şəraitində amaranṭın süpürgəli formasının yaşılı kütłə və toxum məhsuldarlığını, onun digər yem bitkisi qarışığı ilə əkilməsinin səmərəliliyini öyrənmək məqsədilə Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaklar institutunda bir sıra elmi-tədqiqat işləri aparılmışdır. Tədqiqatlar institutun Kürdəmir sınaq təsərrüfatında və Ağstafa təcrübə sahəsində qoyulmuşdur.

toxum norması və 60x20 sm cərgəarası səpinq əsaslı ilə) səpildikdə əldə edilmişdir [2].

2016-cı ildə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində amaranṭ bitkisinin süpürgəli forması əkilmişdir. Məqsədümüz bu bitkidən toxum (dən) götürüb, onun quşçuluqda tətbiqi olmuşdur. Aprel ayının birinci ongünülüyündə əkilmiş bu bitkinin 135-145 gün davam edən vegetasiya dövründə 2 dəfə yüksək keyfiyyətli toxum (dən) alınmışdır. Ona görə də bu bitkinin Abşeron şəraitində aprelin birinci ongünülüyündə əkilməsini tövsiyyə edirik.

Amarantdan yaşılı yem kimi istifadə edilməsinin heyvandarlıqda da böyük əhəmiyyəti vardır. Apardığımız tədqiqatlar nəticəsində sağlam inəklərin yem payına həmin bitkinin müəyyən dozalarda əlavə edilməsi nəticəsində inəklərin süd məhsuldarlığına, onun keyfiyyətinə müsbət təsir göstərmişdir. Neticədə inəklərin süd məhsuldarlığında xeyli artım müşahidə olunmuşdur. Amarant bitkisinin yem payına daxil edilməsi südün yağılılıq dərəcəsinə də müsbət təsir göstərir [5].

Tədqiqatlardan aydın olur ki, respublikamızda digər yem bitkiləri ilə yanaşı, birillik yem bitkisi olan amaranṭın əkilməsi çox sərfəlidir.

ƏDƏBİYYAT

1. Səttarov C.X, Əliyev S.Z, Azərbaycan respublikası şəraitində amaranṭ bitkisinin becərilməsi və səmərəli istifadə edilməsinə dair tövsiyələr. Bakı, 2001, 13 s. 2.Əliyev S.Z. Respublikamızda amaranṭ yeni yem bitkisidir. Azərbaycan aqrar elmi Bakı, 1995 № 3-4, s. 35. 3.Əliyev S.Z, Hüseynov A.K., Zəkiyev Y.M. Amarant bitkisinin təmiz, qarışq və mütqayisali səpinqlərin becərilmə texnologiyası. Azərbaycan Respublikasında möhkəm yem basasının yaradılması yolları. Bakı, 2001,s.36 4.Həsimov A.A., Dadaşov T.Y. Azərbaycan yemlərinin kimyəvi tərkibi və qidalılığı. Bakı, 1997, 13 s. 5.Əliyeva S.C.Sağmal inəklərin yemləndirilməsində amaranṭ bitkisinin istifadə edilməsi və onun məhsuldarlıq təsiri. Azərbaycan aqrar elmi Bakı, 2011 №1, s.171-172

Амарант ценнное продуктовое и кормовое растение

С.Д.Алиева

Амарант для животных является отличным кормом. Это растение отличается от других кормовых культур своей высокой продуктивностью и пищевой ценностью. Целью статьи является использование амаранта как кормовое растение в создании качественной кормовой базы.

Ключевые слова: амарант, корм, продукт, урожай, качество

Amaranth valuable product and forage plant

S.J.Aliyeva

Amarant is an excellent nutrition supplement for animals, In comparison to other supplements, amaranth has high productivity, feeding properties and quality. The purpose of article is the use of amaranth, as forage plant in creation of qualitative forage base

Key words: amaranth, product, forage, fertilizer, quality